

SƏRNIŞİNLƏRİN İCBARİ FƏRDİ QƏZA SIĞORTASI ÜZRƏ

YADDAŞ VƏRƏQƏSİ

Sərnişinlərin icbari fərdi qəza sığortası sərnişin daşımaları xidmətini həyata keçirən hava, su, dəmiryolu və avtomobil nəqliyyatı vasitələrində olan sərnişinlərin həyatına və sağlamlığına sığorta hadisəsi nəticəsində zərər dəyməsinə görə sığorta təminatının verilməsini nəzərdə tutur.

Nəqliyyat vasitəsi sərnişin daşıma xidmətini yerinə yetirməsi ilə əlaqədar hərəkətdə olarkən və ya bu məqsədlə dayanacaqlarda (hava limanlarında, dəniz, dəmiryolu və ya avtobus vağzallarında, stansiyalarında, platformalarında və ya körpülərində) olarkən sığorta olunmuş sərnişinin nəqliyyat vasitəsində olduğu müddət ərzində nəqliyyat vasitəsinin istismarı ilə əlaqədar onun bədən üzvlərinin, toxumalarının zədələnməsi nəticəsində yüngül və ya ağır xəsarət alması, əmək qabiliyyətini tam və ya qismən itirməsi, yaxud ölməsi faktı sığorta hadisəsi hesab edilir.

Nəqliyyat vasitəsində olan sığorta olunan sərnişin, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr sığorta ödənişi almaq hüququna malikdirlər.

Sığortalının mütləq bilməli olduğu məsələlər

Hadisə baş verdikdə nə etməli?

1. Hadisə baş verdikdə _____ telefon nömrəsi vasitəsilə sığorta şirkətinə və 102 xidməti vasitəsi ilə Polis orqanına dərhal məlumat verin.
2. Hadisə nəticəsində xəsarət alan şəxslər varsa, "Təcili yardım" xidmətinə(103), zərurət olduqda FHN (112) və digər lazımi qurumlara xəbər verin. "Təcili yardım" gələndək xəsarət alanlara ilk tibbi yardım göstərin.
3. Sığorta şirkətinin nümayəndəsi və (və ya) digər səlahiyyətli şəxslər baxış keçirəndək hadisə yerində heç bir dəyişiklik etməyin.
4. Zərərin qarşısının alınması və həcmnin azaldılması, hadisənin nəticələrinin aradan qaldırılması yaxud digər fəsadlara səbəb olmaması, zərər çəkmiş şəxslərin həyatının xilas edilməsi üçün ağlabatan və mümkün olan bütün tədbirləri görün.
5. Zərərchəkənlərə icbari sığorta müqaviləsinin mövcudluğu barədə məlumat verin.
6. Sığorta şirkətinin nümayəndəsinin təlimatlarına riayət edin.
7. Hadisə barədə şifahi məlumatın verildiyi vaxtdan 3 iş günü ərzində yazılı sığorta tələbinin forması sığorta şirkətindən tələb edin və onu doldurularaq dərhal sığorta şirkətinə təqdim edin. Yazılı sığorta tələbi Sizin tərəfinizdən və ya zərərchəkən şəxs tərəfindən təqdim oluna bilər.

Sığorta ödənişinin verilməsindən imtinanın əsasları

Aşağıdakı hallarda sığorta ödənişi verilmir:

1. Hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda;
2. Sığorta tələbi üçüncü şəxsin pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, o cümlədən rəsm əsərləri, qravürələr, heykəllər, həmçinin modellər, plan və eskizlər, ixtira patentləri, sənədlər, kitablar və yazılar şəklində olan əmlakına dəymiş zərərlə bağlı olduqda;
3. Sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda;

4. Sığorta tələbi sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, peniya ödəməsi üzrə əmlak mənafeleəri ilə bağılı olduqda;
5. qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığortalı, zərərçəkən hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətdikdə;
6. Baş vermiş hadisə icbari sığorta qanunlarına görə sığorta hadisəsi hesab edilmədikdə.